

AZƏRBAYCANDA KİTABXANA-İNFORMASIYA SİSTEMİNİN FORMALAŞDIRILMASI, MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ İSTİQAMƏTİNDƏ DÖVLƏT SİYASƏTİ

QURBANOV A. İ.

BDU, Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı, dosent
azadbey@mail.ru

QASIMLI H. H.

BDU, Kitabxanaçılıq-İnformasiya fakültəsinin II kurs tələbəsi
bdu.kitfak@inbox.ru

Məqalədə Azərbaycanda kitabxana-informasiya sisteminin formalaşdırılması, mühafizəsi və təbliği istiqamətində dövlət siyasəti ilə bağlı görülmüş işlər təhlil olunaraq, bu sahədə AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinə xüsusi yer verilmişdir.

Açar sözlər: Kitabxana-informasiya sistemi, formalaşdırma, mühafizə, dövlət siyasəti

Müasir şəraitdə kitabxanalar kommunikasiya vasitəsi kimi olduqca mühüm rol oynamaqla, kitabxanaların sosial funksiyalarının həyata keçirilməsində və cəmiyyətin informasiyalaşdırılması prosesində çox əhəmiyyətli iş görür. Bəşəriyyətin tarixi inkişaf mərhələlərində olduğu kimi, son onillikdə də informasiya elmi-texniki və sosial tərəqqinin mühüm vasitələrindən biri olmuş, hazırda isə cəmiyyətin informasiyalaşdırılması ilə əlaqədar olaraq aparıcı qüvvəyə çevrilmişdir. Bununla əlaqədar yeni kitabxana-informasiya mühiti formalaşdırılmışdır (2, 289).

Qloballaşan informasiya cəmiyyəti şəraitində elmi-fəlsəfi və ədəbi-bədii irsin toplanıb saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında mühüm rol oynayan kitabxanaların fondlarının müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsi, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsi, elektron məlumat banklarının yaradılması və ümumilikdə müasir kitabxana-informasiya sisteminin formalaşdırılması, mühafizəsi və təbliği mədəniyyət sahəsində Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir.

Azərbaycanda kitabxana-informasiya sisteminin formalaşdırılması, mühafizəsi və təbliği sahəsində son illərdə bir sıra mühüm dövlət sənədləri qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12

yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər öz aktuallığı ilə davam etdirilir.

Eyni zamanda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kimi mühüm sənədlərdə kitabxana-informasiya sisteminin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur (1).

Kitabxana-informasiya sisteminin formalaşdırılması, mühafizəsi və təbliği sahəsində dövlət siyasətinin məqsədi ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərəvərlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir.

Bundan başqa, kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələr həyata keçirilir:

- milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən kitabxanalar modernləşdirilir;

- kitabxana-informasiya sistemi dünya məkanına inteqrasiya olunur, beynəlxalq təcrübə öyrənilir və tətbiq edilir;

- kitab nəşri, yayımı və fondun komplektləşdirmə işini tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən “müəllif-nəşriyyat-kitabxana-oxucu” mexanizmi və infrastrukturunu təkmilləşdirilir;

- elektron informasiya fondları formalaşdırılır və virtual kitabxanalar inkişaf etdirilir;

- elektron kataloq və elektron kitabxanaların yaradılması işi təmin edilir, onlar müasir standartlar səviyyəsinə çatdırılır;

- kitabxana fondları zənginləşdirilir, onların mühafizəsi və təhlükəsizliyi təmin edilir;

- kitabxana fondlarının müasir komplektləşdirmə mexanizmi yaradılır, inkişaf etdirilir və müasir informasiya daşıyıcıları ilə təmin edilir;

- respublikanın milli-mədəni irsi və informasiya ehtiyatları gələcək nəsillərə çatdırılması məqsədilə qorunur.

Azərbaycanda elmin informasiya təminatını həyata keçirən ən iri kitabxana-informasiya müəssisəsi AMEA Mərkəzi Elmi Kitabxanasıdır. Kitabxananın fondu 50 dildə məzmunca universal, dünya əhəmiyyətli 4 milyondan artıq olan elmi nəşrdən təşkil olunub. Buraya görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi kitab kolleksiyaları, nadir və qiymətli nəşrlər, monoqrafiyalar, dissertasiyalar, dövrü nəşrlər, xəritə və atlaslar, məlumat nəşrləri, təsviri sənət materialları və 90 min elektron nəşr daxildir. Azərbaycan, rus, türk, fars, ərəb, ingilis, alman, fransız və b. dillərdə olan fondların xronoloji əhatəsi xüsusi olaraq XVII-XXI əsrlərə aiddir.

Mərkəzi Elmi Kitabxana “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq dünya informasiya sistemində kitabxana resurslarının təbliği, dövlətlərarası ədəbiyyat və informasiya mübadiləsinin dinamik inkişafı istiqamətində 2008-2013-cü illərdə aşağıdakı mühüm işləri yerinə yetirmişdir:

- Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədilə ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi ilə bağlı ölkəşünaslığa və diyarşünaslığa dair məcburi nüsxələr, nəşriyyatlardan əldə olunmuş ədəbiyyat, beynəlxalq mübadilə yolu ilə alınan nəşrlər, satınalma, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, təşkilat və qurumları, eləcə də ayrı-ayrı alim və mütəxəssislər, təşkilatlar tərəfindən hədiyyə olunmuş kitablar hesabına Mərkəzi Elmi Kitabxananın fonduna 15147 nüsxə ədəbiyyat daxil olmuşdur.

- Ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən dövrü mətbuatın) müəyyənləşdirilməsi və onların çatışmayan nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin kitabxanalarına XIX əsrin əvvəllərində aparılmış azərbaycanşünaslığa dair kitabların geri qaytarılması üçün MDB dövlətlərinin, o cümlədən Rusiya Dövlət Kitabxanası, Belarus, Qazaxıstan, Gürcüstan Milli kitabxanalarının, Qomel Universal Vilayət Kitabxanasının fondlarında saxlanılan Azərbaycanla bağlı ədəbiyyat siyahıları əldə olunmuş, onlara əsasən kitablar seçilmiş və həmin əsərlərin əslinin, yaxud surətlərinin gətirilməsi üçün sifarişlər verilmişdir. Nəticədə 180-ə yaxın ədəbiyyat Kitabxananın fonduna daxil edilmişdir.

- "Azərbaycan ədəbiyyatının virtual kitabxanası" nın yaradılması və oxucuların istifadəsinə verilməsi məqsədilə Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycan ədəbiyyatına dair 62 nüsxə kitab rəqəmləşdirilərək oxucuların istifadəsinə verilmişdir.

- "Azərbaycan ədəbiyyatı", "Azərbaycan tarixi", "Azərbaycan muzeyləri", "Qobustan", "Azərbaycanın turizm gözəllikləri" adlı elektron kitabxanaların yaradılması istiqamətində Mərkəzi Elmi Kitabxanada "Azərbaycan ədəbiyyatı", "Azərbaycan tarixi", "Azərbaycan muzeyləri", "Qobustan", "Azərbaycanın turizm gözəllikləri" adlı elektron kitabxanalar yaradılmış və 795 nüsxə sənəd rəqəmləşdirilmişdir.

- Azərbaycan Respublikasının kitab abidələrinin müəyyən edilməsi, informasiya daşıyıcılarına köçürülməsi və "Azərbaycanın kitab abidələri" adlı məlumat bazasının yaradılması istiqamətində Mərkəzi Elmi Kitabxananın fondları əsasında 1899-cu ilədək olan nəşrlər, eləcə də 1900-cu ildən sonra çap olunan mühüm əhəmiyyətli 619 nüsxə nəşr müəyyən edilmiş və onlar haqqında bibliografik məlumat verilmişdir. Kitablarnın ölçüsü, çap kağızının materialı, fiziki-kimyəvi vəziyyəti, mühafizə rejimi, daxilolma tarixi, annotasiyası, xüsusi qeydlər və s. təhlil olunmuş, nəticədə "Azərbaycan kitab abidələri" məlumat bazası yaradılmışdır.

- Xüsusi əhəmiyyətli çap sənədlərini, nadir kitabları, diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq və nəsillərdən-nəsillərə ötürmək məqsədilə onların informasiya daşıyıcılarına köçürülməsi istiqamətində Mərkəzi Elmi Kitabxananın fondlarından 168 nüsxə xüsusi əhəmiyyətli çap sənədləri, nadir kitablar, diyarşünaslığa aid nəşrlər seçilmiş və bu nəşrlər təhlil olunaraq elektron informasiya daşıyıcılarına köçürülmüşdür.

- "Azərbaycanın kitab yaddaşı" adlı layihənin həyata keçirilməsi və müvafiq məlumat bazasının yaradılması istiqamətində Mərkəzi Elmi Kitabxananın fondlarında saxlanılan qədim və raritet kitablar əsasında "Azərbaycanın kitab yaddaşı" adlı məlumat bazası yaradılıb. Bazaya 1497 nüsxə ədəbiyyat daxil edilib (3).

Hazırda fəaliyyət göstərən AMEA Mərkəzi Elmi Kitabxanasının beş dildə (Azərbaycan, rus, ingilis, fransız, alman) www.csl-az.com veb sahifəsi vasitəsilə Kitabxananın elektron kataloq və elektron kitabxanası oxucuların istifadəsindədir.

ƏDƏBİYYAT

1. *Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı.*

2. *Xələfov A. Kitabxanaşünaslığa giriş: Dərslik. C.I.-Bakı: Bakı Universiteti nəşriyyatı, 2001.-400 s.*

3. *AMEA Mərkəzi Elmi Kitabxanasının 2008-2012-ci illər hesabatı.*

ФОРМИРОВАНИЕ БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННОЙ СИСТЕМЫ В АЗЕРБАЙДЖАНЕ, ЗАЩИТА И ПРООЩРЕНИЕ ГОСУДАРСТВЕННОЙ ПОЛИТИКИ

ГУРБАНОВ. А.И., ГАСЫМЛЫ. Г. Г

РЕЗЮМЕ

В статье было анализировано работы, связанные с проведением государственной политикой в сфере формирования, хранения и пропаганда библиотечно-информационной системы в Азербайджане, было уделено особое место деятельности Центральной Научной Библиотеки Азербайджанской НАН.

Ключевые слова: Библиотечно-информационная система, формирование, безопасность, государственная политика.

FORMATION OF THE LIBRARY INFORMATION SYSTEM IN AZERBAIJAN, PROTECTION AND PROMOTION STATE POLICY.

GURBANOV. A. İ, GASIMLI. H. H

SUMMARY

The article, in particular the establishment of the library and information system, preservation and promotion of our analysis of the work done by public policy in this area has been given a special place in the activity of the Central Scientific Library.

Key words: Library – Information system, formation, security, public policy